



# AZƏRBAYCAN DƏYƏRLƏRİ YUNESKO-da



2017-ci ilin 4-9 dekabr tarixində Cənubi Koreya Respublikasının Jeju adasında keçirilən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərərəsi Komitəsinin 12-ci sessiyasında Azərbaycanın təqdim etdiyi "Mədəni kimliyinin hissəsi olan dolmanın hazırlanma və paylaşma ənanası" YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"na daxil edilib.

YUNESKO-nun Qiymətəndirci Orqanı tərəfindən bütün kriteriyalara dair müsbət ray alan nominasiya faylinə dair qərar 6 dekabr tarixində elan olunub.

Qeyd etmək lazımdır ki, sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin birgə əməkdaşlığı ilə təqdim edilmişdir.

Qiymətəndirci Orqanın müsbət rayına baxmayaraq müzakirələr zamanı Ermanistan tərəfi öz təxbətçi məqsədləri üçün fayla qarşı çıxıb. Lakin Azərbaycan nümayəndə heyətinin səyləri və komitanın digər üzvlərinin konstruktiv mövqeyi naticasında fayla heç bir müdaxila olunmayıb.

Azərbaycan xalqının qonaqpərvərlik, dostluq, mehribanlıq

mədəniyyətinin əsas simvollarından biri olan dolmanın bişirilmə və paylaşma ənanasının ölkəmizin sərhədlərindən dəha geniş çəngəfianı əhatələdiyi yüzilliklər boyu nəsildən-nəslə ötürülən mədəni mənsubiyyət nümunəsi olduğu diqqətə çatdırılıb. Azərbaycan hökuməti adından YUNESKO Qiymətəndirci Orqanına və komitəyə xalqımızın mədəni dəyəri olan bu mətbəx nümunəsini dəstəklədiklərinə görə təşəkkür bildirilib.

\*\*\*

"Ermanilərin YUNESKO-da irəli sürdükləri təkliflərin böyük əksəriyyəti dəf olundu, onların biabırı hərəkatları pislənilid.." – bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dolma hazırlama və paylaşma ənanasının, kamancə hazırlanması və ifaçılıq sənətinin YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"na daxil edilməsinin şəhəri zamanı deyib. Nazir qeyd edib ki, regionda bir-birinə bağlı məsələlər çoxdur.

"Köçəri" rəqsi məsələsi ilə bağlı demək istərdim ki, türk dilində olan "köçəri" sözü bir yerdən başqa yerə köçmək mənasındadır. Biz növbəti toplantı üçün Azərbaycan xalqına və bütün bölgəyə aid olan rəqşlərin faylini təqdim etmişik. Düşünürəm ki, bu da uğurla natiqlənəcək. Görün nə qədər gözəl silsilə əməla gəlir: müğam, tar və kamancə YUNESKO-nun siyahısına daxil edilib. Bütün bulara görə ölkəmizin birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkürümüzü bildirməliyik. Çünkü Mehriban xanımın YUNESKO siyiyasında gördüyü böyük işlər göz qabağındadır.

\*\*\*



YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərərəsi Komitəsinin 12-ci sessiyasında Azərbaycan Respublikasının və İran İslam Respublikasının birgə təqdim etdiyi "Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti" YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"na daxil edilib.

Sözügedən nominasiya sənədi Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Xarici İşlər Nazirliyi və Azərbaycan Respublikasının YUNESKO yanında daimi nümayəndəliyinin İran tərəfi ilə birgə əməkdaşlığı şəraitində təqdim olunub.

YUNESKO tərəfindən kamancanın həm ifaçılığının, həm də hazırlanmasının "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"ya qəbul edilməsinin Azərbaycanda kreativ sənaye formalarından biri olan sənətkarlığın inkişafına, bu sənətə məşğıl olan insanların rəfahına müsbət təsir göstəracayı, həmçinin bu faylin İranla birgə verilməsinin Azərbaycan dövlətinin mədəniyyəti bölmə ruhuna uyğun siyasetinin və beynəlxalq səviyyədə mədəniyyətlərərəsi dialoqa sadıqlığının göstəricisi olduğu vurğulanıb.

\*\*\*

YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya miqyasında təhlükədən müstəsnə rolü olan Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydar Əliyev Fonduñun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı safiri Mehriban Əliyevanın dəstəyi ilə həzirdə kamancə hazırlanması və ifaçılıq sənətindən başqa, dolma hazırlanma və paylaşma ənanası, Azərbaycan müğam ifaçılığı, lavaş bişirmə və paylaşma ənanası, Lahic misqərlək sənəti, aşiq sənəti, Novruz bayramı, xalça sənəti, tar ifaçılığı, kalağayı sənəti YUNESKO-nun "Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahı"nda, həmçinin çövkən – Qarabağ ənanəvi atüstü oyunu isə YUNESKO-nun "Təcili qorunma ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısı"nda yer alır. ♦

İlham Fətəliyev